



1990-ci il yanvarın 20-si Azərbaycanın müasir tarixinə mızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin faciənin törədilməsindən 30 il ötsə də, xalqımız milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilmez iradəsinin rəmzinə çevrilən o qanlı-qadəh günün acısını bu gün də yaşıyır. Hər il yanvarın 20-də Şəhidlər xiyabani insan selini, qərənfil dənizinə qərq olur. İnsanlar bugünüümüz -- müstəqilliyimiz, suvereniyimiz uğrunda canlarını qurban vermiş mərd oğul və qızlarını ehtiramla yad edir, onların məzarlarını qərənfilə qərq edir, ruhuna dualar oxuyurlar.

Möhtərem Prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənddə 20 Yanvar faciəsinin otuzuncu ildönümüne həsr olunmuş anım mərasimlərinin keçirilimiş ilə əlaqədar imzaladığı sərəncamda da qeyd edildiyi kimi, həmin gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olub. Sərəncamda daha sonra qeyd edilir ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağılıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işgalinə, ermənistanda və Dağılıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlılarının öz doğma yurdlarından qovulmasına yönəlmüşdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX-XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı meqsədyönüllü şəkildə aparılmış etnik temizləmə ve soyqırımı siyasetinin növbəti mərhəlesi idi.

Ermənistanda SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizm və soydaşlarımız əleyhine törədilən kütlevi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayı ilə dəstək vermesi, habelə Azərbaycanın o zamanki rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması namine ayaga qalxmağı sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedisi onun tedricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı...

İmpriyanın milletlər arasında ayrı-seçkilik toxumu səpmək bir respublikanın ərazisini digər respublikaya pay vermək, özbaşınlıq, diktatorluq siyaseti xalqımızın səbir kasasını daşdırıcı və "Torpaqdan pay olmaz" – deyən xalqımız istiqaliyyət, azadlıq, suverenlik uğrunda haqq səsini qaldırdı. Getdikcə alovlanan etiraz dalğası tezliklə respublikamızın bütün ərazisində xalq hemreyliyinə çevrildi. Xalqın etiraz səsi Kreml silkeledi və imperiyanı ciddi narahat etdi.

Azərbaycan xalqının haqq-ədalətin bərəqərər edilməsi uğrunda səsini hiddətlə ucauldaraq

imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Azərbaycanda törədilən faciəyə

əlaməti olaraq ayağa qalxmış geniş xalq kütłələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda sovet rejiminin öz vətəndaşına qarşı həyata keçirdiyi misli görünməmiş cəza siyasəti idi.

vun göstərişi ilə həyata keçirildi. Ancaq əli günahsız insanların qanına batmış Mixail Qorbaçov və onun əhatəsi Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına olsa da, istəyinə -- azadlıq və müstəqilliyinə qovuşdu.

Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırığın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş qətləmə idi. Keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstüne qoşun yeritmək BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına mehəl qoymamış, iştirakçıları olduğu Mülki və Siyasi Hüquqlar Haq-

mızın böyük oğlu Heydər Əliyev həyatını riskə qoyaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskavadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütlevi qırığın töretdi SSRİ həkimiyətinə və Azərbaycanın yaritmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Ulu öndər həmin gün keçirdiyi mətbuat konfransında bu faciə barəsində dünya ictimaiyyətini məlumatlandırdı, eyni zamanda, Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətə pislədi: "...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağılıq Qarabağ hadisələrinin ilk mərhələsində ölkənin ali partiya

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu... Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

**İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Büyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırığın olmamışdır. Sovet ordusu bunu da etdi və bunun ne qədər böyük miqyasda olmağını onuna da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün

şəndən sonra 20 Yanvar faciəsinin baş vermesinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsəlesi istiqamətində mühüm addımlar atıldı. 1994-cü il martın 29-da Milli Məclis 1990-ci il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi. Bununla da ulu

Azadlığa aparən yolun başlangıç nöqtəsi



ədər bir neçə müttefiq respublikada əlini günahsız insanların qanına batmış SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov bu dəfə çirkin niyyətini daha qəddar şəkildə Azərbaycanda həyata keçirməyi qərara aldı. Mərkəzi həkimiyyət 1990-ci il yanvarın 19-dan 20-na keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını tapdalamaya, əhalini xəberdar etmədən Bakı şəhərində fəvqəladə veziyətin tətbiqinə başladı. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasetinə, əzəli torpaqlarımıza iddia edən Ermənistən təcavüzkar siyasetinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz

Buna baxmayaraq, Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yene də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin etəyindən yapışmaqdə davam etdilər.

Sovet orduyu hissələrinin, xüsusilə təyinatlı destələrin, daxili qoşunların iri kontingentin və hətta SSRİ-nin ermənilərinin sıx yaşadığı digər regionlarından olan ehtiyatlı hərbçilərin iştirakı ilə həyata keçirdikləri qanlı faciə nəticəsində əliyəlin, dinc əhaliyə divan tutuldu. Bir gecənin içərisində Bakının küçə və meydanları qan gölünə döndü. Yüzlərə insan qətə yetirildi, yaralandı və itkin düşdü.

Tarihi faktları da təsdiqləyir ki, ermənilərin fitvə ilə törədilmiş bu qanlı cinayət birbaşa SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaço-

qında Beynəlxalq Paktın bir sıra müddəələrinin cinayətkarcasına pozmuşdu. 20 Yanvar cinayəti bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevre Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların coxsayılı müddəələri pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.

Azərbaycanın o vaxtkı rəhbərliyi bu qanlı cinayəti örtbasdır etməye çalışdığı, günahı öz xalqında axtardığı bir vaxtda – 1990-ci il yanvarın 21-də xalqa-

siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-ci il yanvarın 19-dan 20-ne keçən gecə çoxlu insan qırığını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmadı... Qırığın tərədənlərin hamısı layiqince cəzalandırılmışdır". Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin baş mədəniyyət naziri Yazov, SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtında qabaq gəlib Bakıda oturub, bu eməliyyatlara rəhbərlik edib. Məharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün

bu hərbi eməliyyata bunlar ne qədər böyük fikir veriblər, bunun miqyası ne qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu eməliyyatda rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı gösterilən hərbi təcavüzdür, təhğırdır, Azərbaycan xalqının qarşısında cinayətdir".

1990-ci iləndən sonra ölkədə tez-tez baş verən həkimiyət dəyişikliyi 20 Yanvar faciəsinə siyasi qiymət verilməsinə, günahkarların müəyyənləşdirilməsinə heç bir təsir göstərmədi. Yalnız 1993-cü ilə ulu öndər Heydər Əliyevin siyasi həkimiyətə qaydı-

öndər Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.

1990-ci ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayıda şəhid verdi. Lakin onun iradəsi sınımadı və milli ruhu sarsılmadı. Həmin qırığın zamanı ümmükmillili mənafələrin müdafiəsi namine canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misiisiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq şəhifə yazdırılar.

**Mehman İSMAYILOV,
Yeni Azərbaycan Partiyası
Səbail rayon təşkilatı sədrinin müavini, politoloq**